


Ordumuz mülki şəxslərə qarşı silah işlətmir

❑ **Xalq artisti Ramiz Novruzov iki dəfə Sovet İttifaqı Qəhrəmanı, xalqımızın qəhrəman oğlu Həzi Aslanovun kinomuzda bədii obrazını yaradan aktyordur. Biz ondan müharibə mövzusu ilə tanış bir sənətçi kimi Azərbaycan Ordusunun bugünkü qələbələrindən danışmasını xahiş etdik: Xalq artisti dedi:**



— Ordumuzun bu tarixi qələbələrindən böyük qürur duyuram. Bu gün cəbhədə Həzi Aslanovun sələfləri, qəhrəman əsgərlərimiz döyüşürlər. Məhz ordumuzun zəfər yürüşü nəticəsində düşmən təxribatının qarşısı alınır, torpaqlarımız azad olunur. Yağı düşmən dinc

əhalimizi raket atəşinə tutur. Amma bu təcavüz həmin ərazilərdə yaşayanları ruhdan salmır.

Xalq artisti onu da dedi ki, Azərbaycan Ordusu mülki şəxslərə qarşı silah işlətmir. Azərbaycan xalqı mədəni və əxlaqlıdır. Düşmən isə zalımdır, amma Azərbaycan düşməni



də bağışlayır. Bizi böyüklərimiz belə tərbiyə ediblər. Erməni xalqı isə sərsəm ideyalarla ilə yaşayır. Bir xalqın ki, ağılına uşaq oyuncağına bomba qoyub çaya atmaq gəlirsə, o xalqdan nə gözləmək olar?

Cənab Prezident çıxışlarında dəfələrlə deyib ki, biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir. Ermənilərin xalqımıza qarşı etdikləri tarixdə

ləkə kimi qalacaq. Onlar neçə-neçə Azərbaycan ailəsinin məhvində səbəb oldular. Bu vəhşilikdir, insanlığa sığmayan vandallıqdır.

Xalqımız ordumuzdan zəfər gözləyir. Heç bir şübhə yoxdur ki, biz qalib gələcəyik və tarixi zəfər qazanacağıq.

Qələmə aldı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”